

Qarabağ bölgəsindəki anatomik mikrotponimlərin xarakterik xüsusiyyətləri

Ayşən İsmayıllı

AMEA Nəsimi adlına Dilçilik İstítutu, Azərbaycan.

E-mail: aysheaxmedova4@gmail.com

Annotasiya. Mikrotponimlər müxtəlif leksik vahidlərin iştirakı ilə yaranır. Onların müyyən qismi anatomik terminlərin coğrafi obyektlərin tərkibində işlənməsi naticasında meydana çıxır. Məlum olduğu kimi, anatomiya insanın, heyvanın, bir sözlə, canlı varlıqların formasını, quruluş xüsusiyyətlərini öyrənen elmlərdən biridir. Anatomiya termini yunanca – “içindən” və tome (temnein) – “kaşmak” sözlərinin birləşməsində yaranmışdır, “Kəsərək ayırma”, “parçalama” deməkdir. Qarabağ bölgəsində spesifik əlamətlərinə əsasən adlandırılan xeyli coğrafi obyektlər vardır. Bunların bir qismi anatomik terminlərə əsasında adlandırılmışdır. Belə obyektlər arasında mikroobyektlər də vardır. Bölgədə anatomik mikrotponimlər (insan və heyvanların bədən üzvlərinə bənzədilməsinə əsasən yaranan adlar) müyyən qədər qeyd edilmişdir. Tədqiqat zamanı mikrotponimlərin formalşamasında apelyativlərdən istifadə olunduğu nəzərə çarpır. Belə apelyativlərə bud, ayaq, ağız, buyunu, baş, sümük, döş, göz, burun, dəhənə və s. sözləri aid etmək olar. Toponimikada anatomik mikrotponimlər tam şəkildə tədqiqata cəlb olunmamışdır. Ona görə də Qarabağ bölgəsində rast gəlinən (Dəhənə dərəsi, Sultanbəd kurqanı, Sümüklütəpə, Ayaq Qərvənd yaşayış yeri) belə mikrotponimlərin lingvistik aspektində təhlil olunmasının mühüm əhəmiyyəti vardır.

Açar sözlər: topomin, mikrotponim, anatomik, spesifik, nominasiya, coğrafi obyekt, metaforik

Məqalə tarixçəsi: göndərilib – 13.09.2022; qəbul edilib – 22.09.2022

Characteristics of anatomical microtoponyms in the Karabakh region

Ayshan Ismayilli

Institute of Linguistics named after Nasimi of ANAS. Azerbaijan.

E-mail: aysheaxmedova4@gmail.com

Abstract. Microtoponyms can be formed with the participation of various lexical units. Some of them appear as a result of using anatomical terms in geographical object names. As it is known, anatomy is one of the sciences that studies the form and structural features of humans, animals, in short, living beings. The term anatomy is derived from the Greek words – "from within" and tome (temnein) - "to cut", meaning "separation by cutting", "dismemberment". There are many geographical objects named according to their specific features in the Karabakh region. Some of them are named based on anatomical terms. Micro-objects are among such objects. Anatomical microtoponyms (names based on the analogy of human and animal body parts) have been recorded to some extent in the region. During the research, it is noticeable that appellatives are used in the formation of microtoponyms. Such appellatives include thigh, leg, mouth, horn, head, bone, breast, eye, nose, horn and etc. words. Anatomical microtoponyms have not been fully studied in toponymy. Therefore, it is important to analyze such microtoponyms found in the Karabakh region (Dahna valley, Sultanbəd mound, Sumuklütəpə, Ayag Garvand settlement) from the linguistic point of view.

Keywords: topomin, mikrotponim, anatomical, specific, nomination, geographical object, metaphorical

Article history: received – 13.09.2022; accepted – 22.09.2022

Giriş / Introduction

Nominasiya prosesi olduqca əhəmiyyətli hadisə olub müyyən qanuna uyğunluqların nəticəsində təzahür edir. “Nominasiya ümumi sözlər, məfhumların xüsusişləşrək toponimlərə çevrilməsi, habelə xüsusinin (məsələn, tayfa, nəsil, şəxs və s. adlarının) konkretləşdirək ünvani – yer adlarına keçməsi prosesidir. Coğrafi adlar qədim zamanlardan meydana gəlmışdır. İnsan cəmiyyətinin və dilin yaranması ilə əlaqədar olaraq ətraf coğrafi mühit haqqında ilk anlayışlar meydana gəlməyə başlamışdır” [16, s.82]. Reyhan Həbibli hesab edir ki, nominasiya prosesində tabii və sünü obyektlərin adlandırılmasının prinsipləri, coğrafi realilərin əlamətləri, adlar üçün “tikitik” materialı kimi istifadə olunan ayrı-ayrı leksemrinin mahsuldarlığı, işlənmə tezliyi diqqət mərkəzində durur, adların yaradılması üçün leksemir seçiləsi mühüm rol oynayır. Nominasiya cəmiyyətin tarixində çox zəruri və qanuna uyğun hadisədir [11, s.143].

Coğrafi obyektlərin bir hissəsi insan tərəfindən müyyən spesifikasi əlamətinə əsasən ad alır. Toponimikada mikrotponimlərin əlamət gəlməsində müxtəlif sözlərdən istifadə olunur. Həmin sözlər arasında anatomik terminlər xüsusi yer tutur. Belə mikrotponimlər ümumi isimlərdən (bədən üzvlərinin adlarını bildirən

sözlərdən) xüsusi isimlərə keçərək yaranır. Anatomik mikrotponimlər tam şəkildə və ya tərkib hissələrindən biri insanın və ya heyvanın bədən üzvlərinin adları ilə ifadə olunur.

Qarabağ bölgəsində qeydə alınan anatomik mikrotponimlər bunları aid etmək olar: Əli pəncəsi, 1 sayılı Sultanbəd kurqanı (təpəsi), 2 sayılı Sultanbəd kurqanı (təpəsi), 3 sayılı Sultanbəd kurqanı (təpəsi), 4 sayılı Sultanbəd kurqanı (təpəsi), 1 sayılı Sultanbəd yaşayış yeri, 2 sayılı Sultanbəd yaşayış yeri, 3 sayılı Sultanbəd yaşayış yeri, 4 sayılı Sultanbəd yaşayış yeri, Şalvar dərə ağızı, Ayaq Qərvənd yaşayış yeri, Ayaq Qərvənd kurqanı, Buynuztəpə, Saridəhnə (Ağdam rayonu); Saribaştəpə kurqanı, Sümüklütəpə kurqanı (Ağcabədi rayonu); Ağzı yasti kaha, Ayaqyalınlar məhəlləsi, Başkəsiktəpə, Bazarbaşı, Enli döş, Hürri qaçan dərə ağızı (Şuşa şəhəri); Ağbaşlı, Gecəgözlü dərəsi, Şəmsi burnu, Ağızbulaq, Gecəgözlü arxi, Gecəgözlü gölü, (Füzuli rayonu); Qala boyunu, Dəvə gözü (Tərtər rayonu); 1 sayılı Yeddiqöz, 2 sayılı Yeddiqöz yaşayış yeri (Barda rayonu); Dağdöşü yali, Ağbu-laq döşü, Əppəkli döş, Plov döş, Ərgünəş dağ beli, Kolatağ üzü, Daşbaş yali, Dəhənə dərəsi, Qızıl dərə ayağı (Xocavənd rayonu); Dəvəboyu (Xocalı rayonu) və s.

Əsas hissə / Main Part

Qarabağ bölgəsində qeydə alınan anatomik mikrotponimlər, yəni “İnsanın və digər canlıların bədən üzvlərinin adları ilə ifadə olunmuş coğrafi terminlər və oradan da toponimkaya keçən adlar: Alagözəmrə, Qoşa Dizə (Naxçıvan rayonu), Daşüz (Şəki rayonu), Gözbaraq (Zaqatala rayonu), Suiti burnu, Şah dili (Abşeron yarımadasında)” [2, s.29] toponimikada mühüm əhəmiyyət kəsb edir.

Anatomik mikrotponimləri tədqiq edən Nədir Məmmədovun fikrincə, “bir sira metaforik topotimlər coğrafi obyektlərin xarici görünüşü ilə əlaqədar insan və heyvanların bədən üzvlərinin adları ilə bağlı yaranmışdır. Bu qəbildən

olan topotimlərə coğrafi obyektlərlə insan və heyvan bədən üzvlərinin arasındaki oxşarlığı nəzərə alaraq bədən üzvlərinin adlarını vermişlər. Həmin qrupa daxil olan coğrafi adların tərkibində ağız, dəhənə, ayaq, baş, bel, burun, boğaz, boyun, barmaq, qaş, döş, qol, qarın, dırnaq və başqa bədən üzvləri adları iştirak edir” [15, s.212].

Qeyd edək ki, anatomik mikrotponimlərə təkcə Qarabağ bölgəsində deyil, ətraf ərazilərdə də çox rast gəlinir. Məsələn, tədqiqatçı Elşad Abışov bu barədə yazır: “Belə coğrafi adlara Laçın rayonunda da təsadüf olunur. Məsələn: Ağdərə ağızı, Boğaz yaylağı, Qoldağ, Ortabu-

run, Barmaqdağ, Nazikbarmaq dağı, Dəvə boy-nu və s. Qızılıbəz adındaki Qızıl sözü “rəng” (qırmızı), boğaz sözü isə “keçid” mənasındadır. Ümumiyyətlə, araşdırular göstərir ki, bədən üzvlərinin adını eks etdirən oronimlərin demək olar ki, hamısı onların bu üzvlərlə oxşaması nəticəsində meydana çıxmışdır” [1, s.51].

Kəlbəcor rayonunun onomastik vahidlərini tədqiq edən Pərviz İsmayılov da yazır: “Kəlbəcor rayonu ərazisinin onomastikasında tərkibində başqa sahələr aid terminlər olan adlar da az deyildi. Yuxarıda qeyd etdiyimiz kimi, Bağırsaq kond adı anatomiya terminində almışdır. Rayonda Bağırsaq dərəsi oronimində almışdır. Rayonda Bağırsaq çayı, Bağırsaq mineral bulağı da vardır. Tərkibinde “bağırsaq” sözü olan onomastik vahidlər Sarur, Qubadlı, Tovuz rayonlarında da qeyd olunur” [12, s.43]. Buradan aydın olur ki, anatomik topominlər respublikamızın müxtəlif ərazilərdə rast gəlinir. Qarabağ bölgəsininin da topominik layının müəyyən qismini anatomik mikroponimlər təşkil edir. Bu mikroponimlərin bir qismini nəzərdən keçirək:

Dəhənə dərəsi Xocavənd rayonunda qeydə alınan anatomik mikroponimlərdəndir. “Dəhənə” sözü Naxçıvan dialekтиtində bu şəkildə işlənilir: “Çaydan arxa su buraxılan yer, mənbə. – Dəhənənən ötürüür birləşir suyu” [13, s.81]. Ancaq bəzi dialektlərdə “dəhənə” sözünün başqa mənalarına da rast gəlinir: Dəhənə (Cəlilabad, Təbriz, Tovuz, Zəngilan) – yüksəl. – Atın dəhənəsin almeydilər, dəhənəli-zaddi qaçeydi (Cəlilabad); – Dəhənəni keçir atın ağızına (Zəngilan); – Dəhənə o gejə atın ağızında qalmışdı (Təbriz)” [5, s.123].

Fars dilində “dəhənə” sözü “1. Ana xətdən ayrılan arxın, şirimin və s.-in başlangıcıdır. 2. Dəyirman arxında suyun yığıldığı yer, bandı” [4, s.571]. Ancaq dilçilikdə anatomik termin kimi qəbul edilir. “Tədqiqatçılar topominimiyada dəhənə sözünü fars dilində Azərbaycan dilinə keçmiş “ağzı, başlangıç” mənali söz kimi qəbul edirlər. Dilimizdə dəhənə sözü coğrafi termin kimi “dərənin dar hissəsindən çayın düzənliyə çıxdığı yer”, “çayın danızı, gölə və ya digər su obyektlərinə töküldüyü yer” mənalarında da işlənilir” [6, s.156]. “Dəhənə” coğrafi termininin iştirak etdiyi topominlər respublikamız ərazisində qeyd olılmışdır: Böyük Dəhənə və Kiçik Dəhənə kəndi (Şəki rayonu), Dəhənə çayı (Quba və Şəki

rayonları), Dəhənə dağı (Dəvəçi və Şərur rayonları), Dəhənə kəndi (Dəvəçi və Quba rayonları), Dəhnəxəlil (Ağdaş rayonu), Qaradəhənə dağı (Gədəbəy rayonu), Qaradəhənə çayı (Abşeron rayonu). Dərə isə mənfi relief formasıdır. Hesab edirik ki, mikroponim “dərənin mənbəyi” kimi izah etmək olar. Dəhənə oniminin iştirak etdiyi el-oba adalarına Qəribi Azərbaycan (indiki Ermanistan) ərazisində da rast galınmışdır. Dəhənə – “Irəvan quberniyasının Irəvan qozasında dağ adı; Dəhnəkənd – Irəvan xanlığının Dərəçək mahalında kənd adıdır” [8, s.236].

Sultanbud kurqanı (təpəsi) Ağdam rayonunun ən yüksək zirvələrindən biridir. “Sultanbud kurqanı Bərdə, Ağdam, Tərtər yoluñun kəsişdiyi yerde yerləşir. Cox əzəməti görünüşünə malik olan kurqan diametri 284 m olan platforma üzərində qurulmuşdur. Platformanın hündürlüyü 14 m, kurqanın hündürlüyü isə 23 m-dir. Kurqanın platforma ilə birgə hündürlüyü 37 m-dir” [3, s.48].

Mikroponim ikikomponentli olub Sultan şəxs adı və bud sözlərinin birləşməsindən ibarətdir. Sultan və ya Soltan “Ərəbcə sultan sözündəndir. Sultan padşah, hökmədar, həkim, dövlət başçısı, imperator, qüdrət, qüvvət mənasındadır. Osmanlı imperatorluğu dövründə dövlət başçılarının anasına, bacılarına da sultan deyə müraciət edilirdi. Azərbaycan dilində ahəng qanununa uyğun dəyişmiş forması da sonradan müştəqil kişi adı kimi rəsmiləşmişdir” [14, s.600]. Sultan antroponimi bir sıra şəxs adları əmələ gətirir: Sultanaga, Sultanəli, Sultanxan, Sultanpaşa, Sultanşah. Respublikamızın ərazisində sultanın onimin iştirak etdiyi yer adları qeydə alınmışdır: Sultan burnu (Abşeron yarımadası), Sultanbud dağı (Beyləqan və Culfa rayonu), Sultanbud qəsəbəsi (Beyləqan rayonu), Soltandağ dağı (Bakı şəhəri), Soltanheydər dağ (Laçın rayonu), Soltankənd kəndi (Cəlilabad və İsmayıllı rayonu), Soltanqəçən dağ (Laçın rayonu), Soltanlı kəndi (Cəbrayıl rayonu), Soltanmuradlı kəndi (İmishli rayonu), Soltannuxa kəndi (Qəbələ rayonu)” [7, s.194]. Bud sözü fars dilində pud şəklində də işlənilir. Mənəsi “təpə” deməkdir. Hesab edirik ki, Sultanbud mikroponimini “sultana məxsus olan təpə” kimi izah etmək olar.

Sümüklütəpə Ağcabədi rayonu ərazisində qeydə alınan anatomik mikroponimlərdən biridir. Cəfərbəylı kimi də tanınır. Mikroponim Cəfərbəylı kəndi ərazisindədir (sonrakı dövrdə bu ərazidən kənarlara böyük sayıda köçlər olmuşdur). Qərvənd kəndi Dizəq Cavanşir mahalında da mövcud olmuşdur. Fikrimizcə, Qarabağın Kolanı təyafasının Qərvənd (adın əsli Qaravənd, yəni “Qaralar, Qara tırəsinə məxsus olmuş, sonradan ahəng qanununa uyğun şəkildə Qərvənd formasına düşmüşdür)” [9, s.34]. Bu mühələzəni Elmira Əhmədova da təsdiq edir. Dilçimiz mürəkkəb etnonimlər haqqında yazır: “Vənd formasi əsasında formalşanlar: əlvənd, qərvənd (gərəvənd), xocavənd, hacıqərvənd, pənahqərvənd, xanqərvənd, tərəşqərvənd, papravənd, buravand və s. Fikrimizcə, etnonimlərin yaranmasında iştirak etmiş vənd komponenti də “tayfa, nəsil, tır” mənasını ifadə edir” [10, s.115]. Vənd topoformanti bir çox yer-yurd adlarının tərkibində işlənilir: Xocavənd, Sirxavənd, Papravənd, Baş Qərvənd, Orta Qərvənd, Şix Qərvənd və s. Respublikamızın ərazisində “ayaq” sözü el-oba adlarının tərkibində işlənilir: Ayaqqobu (Tovuz rayonu), Ayaqyalın dağı (Cəbrayıl rayonu). Bu topominlərin daxilində “aşağı” mənasını bildirir.

Ayaq Qərvənd yaşayış yeri Ağdam rayonu ərazisində mikroponimidir. “Ayaq Qərvənd yaşayış yeri eyniadlı qəsəbənin qarbində yerləşir. Diametri 95 m, hündürlüyü 10 m olan təpə dağılmaya məruz qalmamışdır” [3, s.47]. Mikroponim eyniadlı kond adı əsasında yaranmışdır. “Ağdam rayonunun Qərvənd inzibati ərazi vahidində kənd Xaçın çayının sahilindədir. Toponimiyada ayaq “konar, uzaq”, “aşağı”, “qurtaracaq” mənələrini ifadə edir. Yaşayış məntəqəsi Baş Qərvənd kəndindən aşağıda yerləşdiyinə görə, belə adlandırılmalıdır. Qərvənd etnonimdir” [4, s.66]. Bu fikri tarixi faktları da təsdiq edir: “Kolani təyafasının əsasən Qarabağ və Şirvan-Muğan qollarına aid olan “vənd” sonluğu bir çox türk tayfalarına da məxsus olmuşdur. Qarabağ mahalının Kolani təyafası içərisində Qərvənd qolu çox böyük olmuş, Qarabağın Kolanı mahalında onların yerləşdiyi əra-

Nəticə / Conclusion

Fikirləri ümmümləşdirərək belə nəticəyə gəlmək olar ki, göstərdiyimiz nümunələr, eyni zamanda zəngin semantikə malik vahidlərdir.

Nominasiya prosesində mikroponimlər adlandırdığı obyekti görünüşünü öks etdirir. Məqalədə Qarabağ bölgəsində qeydə alınan anatomik (insan və heyvanların bədən üzvlərinin bəzədilməsinə əsasən yaranan) mikroponimlər (Dəhənə dərəsi, Sultanbud kurqanı, Sümüklütə-

zi) XIX əsrde I, II və III Qərvənd (Gərravənd) adı ilə sıralanmışdır. İmarət Qərvənd (Hacı Qərvənd) və Umdulu adları ilə tanınan Kolanı kəndləri bu ərazidə yerləşmişdir (sonrakı dövrdə bu ərazidən kənarlara böyük sayıda köçlər olmuşdur). Qərvənd kəndi Dizəq Cavanşir mahalında da mövcud olmuşdur. Fikrimizcə, Qarabağın Kolanı təyafasının Qərvənd (adın əsli Qaravənd, yəni “Qaralar, Qara tırəsinə məxsus olmuş, sonradan ahəng qanununa uyğun şəkildə Qərvənd formasına düşmüşdür”)

[9, s.34]. Bu mühələzəni Elmira Əhmədova da təsdiq edir. Dilçimiz mürəkkəb etnonimlər haqqında yazır: “Vənd formasi əsasında formalşanlar: əlvənd, qərvənd (gərəvənd), xocavənd, hacıqərvənd, pənahqərvənd, xanqərvənd, tərəşqərvənd, papravənd, buravand və s. Fikrimizcə, etnonimlərin yaranmasında iştirak etmiş vənd komponenti də “tayfa, nəsil, tır” mənasını ifadə edir”

[10, s.115]. Vənd topoformanti bir çox yer-yurd adlarının tərkibində işlənilir: Xocavənd, Sirxavənd, Papravənd, Baş Qərvənd, Orta Qərvənd, Şix Qərvənd və s. Respublikamızın ərazisində “ayaq” sözü el-oba adlarının tərkibində işlənilir: Ayaqqobu (Tovuz rayonu), Ayaqyalın dağı (Cəbrayıl rayonu). Bu topominlərin daxilində “aşağı” mənasını bildirir.

Pə, Ayaq Qərvənd yaşayış yeri və s.) tədqiqata cəlb olmuşdur. Bu mikroponimlərin hansı səbəbdən əmələ gəlməsi öyrənilmişdir. Toponimikada insan və heyvanların bədən üzvlərinə oxşadılmasına əsasən yaranan mikroponimlər çox az araşdırılmışdır. Ona görə də belə onimləri toplamaq və sistem halına salmaq vacib addımlardan biridir.

Ədəbiyyat / References

1. Abışov E. Laçın rayonu onomastik vahidlərinin linqvistik təhlili: / filologiya üzrə folsəfə doktoru dis. Bakı, 2006.
2. Adilov M., Verdiyeva Z., Ağayeva F. İzahlı dilçilik terminləri lüğəti. Bakı: Elm və təhsil, 2020.
3. Alməmmədov X., Əliyev E., Nəcəfov Ş. Azərbaycanın qərb rayonlarında müxtəlif dövr arxeoloji abidələrin elektron qeydiyyatı və xəritələşməsi. Bakı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2017.

4. Azərbaycan dilinin dialektoloji lügəti. Bakı: Şərq-Qərb, 2007.
5. Azərbaycan dilini izahlı lügəti. 4 cilddə, I cild. Bakı: Şərq-Qərb, 2006.
6. Azərbaycan toponimlərinin ensiklopedik lügəti. 2 cilddə, I cild. Bakı: Şərq-Qərb, 2007.
7. Azərbaycan toponimlərinin ensiklopedik lügəti. 2 cilddə, II cild. Bakı: Şərq-Qərb, 2007.
8. Budaqov B., Qeybullayev Q. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lügəti. Bakı: Nafta-Press, 1998.
9. Əhmədov Ş. Azərbaycan xalçaları. V cild, №15, 2015.
10. Əhmədova E. Azərbaycan etnonimləri (leksik-semantik və struktur xüsusiyyətləri). Bakı, 2007.
11. Həbibli R. Adların yaranma qanunauyğunluqları. Bakı Universitetinin xəbərləri, Humanitar elmlər seriyası, №2, 2006.
12. İsmayılov P. Kəlbəcər rayonunun onomastik vahidlərinin linqvistik təhlili: / filologiya üzrə fəlsəfə doktoru dis. Bakı, 2011.
13. Quliyev Ə., Əliyeva N. Naxçıvan dialect və şivələrinin lügəti. Naxçıvan: Əcəmi, 2017.
14. Qurbanova F. Azərbaycan şəxs adları. Izahlı lügət. Bakı, 2019.
15. Məmmədov N. Toponimika. Bakı: Bakı Universiteti nəşriyyatı, 2007.
16. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı: Maarif, 1987.

Характерные черты анатомических микротопонимов Карабахской области

Айшен Исмайилли

Институт языкоznания имени Насими НАНА. Азербайджан.

E-mail: aysheaxmedova4@gmail.com

Резюме. Микротопонимы могут образовываться при участии различных лексических единиц. Некоторая их часть возникает в результате использования анатомических терминов в составе названий географических объектов. Как известно, анатомия является одной из наук, изучающих форму и особенности строения человека, животного, одним словом, живых существ. Термин анатомия происходит от сочетания греческих слов – «изнутри» и «тome (темнин)» – «резать», что означает «разделение путем разрезания», «расчленение». В Карабахском регионе имеется значительное количество географических объектов, названных, в основном, по их специфическим признакам. Некоторые из них получили свои названия на основе анатомических терминов. Среди таких объектов имеются и микрообъекты. В этом регионе зафиксировано определенное количество анатомических микротопонимов (названия, образованные на основе их аналогии с частями тела человека и животных). В ходе исследования было замечено, что при образовании микротопонимов были использованы апеллятивы. К таким апеллятивам можно отнести слова бедро, нога, рот, рог, голова, кость, грудь, глаз, нос, узда и т.д. В топонимике анатомические микропонимы не были в полной мере вовлечены в исследование. Поэтому анализ таких микротопонимов, встречающихся в Карабахском регионе (ущелье Дахна, курган Султанбуд, Сюмюклютепе, населенный пункт Аяг Гарванд) с лингвистической точки зрения имеет важное значение.

Ключевые слова: топоним, микротопоним, анатомический, специфический, номинация, географический объект, метафорический